

Xankishi MƏMMƏDOV

*ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının doktorantı*

*E-mail: kankishimamedov\_53@mail.ru*

<https://doi.org/10.59849/2309-7949.2024.4.71>



## AZƏRBAYCAN ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏRİNİN "ÇOXYARPAQ" VƏ YA "ÇOXÇARPAZ QAFİYƏ" FORMULLARI, ONLARIN FUNKSİONAL SEMANTİKASI

**Açar sözlər:** Folklor, Azərbaycan atalar sözləri və məsəlləri, Türk atalar sözləri və məsəlləri, qoşayarpaq, çoxyarpaq.

### Summary

**Khankishi Mammadov**

#### **Formulas of Azerbaijan proverbs and sayings "chohyarpag" or "chohcharpaz kafiye"**

This paper for the first time considers the artistic qualities of the poetic structure of Azerbaijani and Turkish proverbs "chokhyarpag" or "chokcharpaz kafiye", not found in any other source. It is noted that the term "chokhyarpag proverbs" is first used in literature by the author of these lines (H.M.). Distinguished by its fluidity and peculiar musicality, chokhyarpag is one of the most complex forms of poetry, based on parallel multiple rhymes. Such combinations and terms are maintained from beginning to end. It is therefore impossible to be seduced by such examples without first knowing the subtleties of the language, the richness of its vocabulary. "Chokhyarpag" proverbs can be divided into different groups: 1) "two-yarpag" (often called "goshayarpag") proverbs, 2) three-yarpag proverbs, 3) four-yarpag proverbs, 5) fifth-yarpag proverbs, etc. The number of cross rhymes in "two-yarpag" poems is two, in "three-yarpag" three, in "four-yarpag" four, in "five-yarpag" five, in "six-yarpag" six and so on. Sometimes the terms "inner verse" and "cross-rhyme" are used instead of "goshayarpag". This form of poetry can be found in works of Ashug Rajab, who lived in Derbent region in XIX century and is known as Kor Ashug, Ashug Alesker, Husein Javan, Molla Jum, Shamil Dalidag and other masters. And "chokhyarpag" verses can be found only in the works of Shamil Dalidag. The proverb "chokhyarpag" is abundant in Azerbaijani and Turkish folklore, especially "two-yarpag" and "three-yarpag". No doubt, it testifies to the richness of our ancient ancestors' thinking, beauty of their spiritual and artistic taste, depth of their poetic thinking, national public consciousness and psychology of the Turkic nation in general. Therefore it is very important to study their semantic nature. In this context we do not consider it necessary to prove the topicality of the problem.

**Key words:** folklore, Azerbaijani proverbs and sayings, Turkish proverbs and sayings, two-yarpag, three-yarpag.

### Резюме

**Ханкиши Мамедов**

#### **Формулы Азербайджанских и турецких пословиц и поговорок «чохтарпаг» или «чохчарпаз кафийе»**

В данной работе впервые рассматриваются художественные качества поэтической структуры Азербайджанских и Турецких пословиц «чохтарпаг» или «чохчарпаз кафийе», не встречающиеся ни в одном источнике. Отмечается, что термин «пословицы чохтарпаг» впервые используется в литературе автором этих строк (Х.М.). Отличающийся плавностью и особой музыкальностью, «чохтарпаг» – одна из самых сложных форм поэзии, основанная на параллельных многократных рифмах. Такие сочетания и условия сохраняются от начала

до конца. Поэтому невозможно соблазнить такими примерами, не зная прежде всего тонкостей языка, богатства его лексики. «Чохтарпаг» пословицы можно разделить на разные группы: 1) "двухтарпаг" (часто называемые «гошайарпаг») пословицы, 2) трехтарпаг пословицы, 3) четырехтарпаг пословицы, 5) пятитарпаг пословицы и т.п. Число перекрестных рифм в «двуярпаг» стихотворениях – два, в «трехтарпаг» – три, в «четырехтарпаг» – четыре, в «пятитарпаг» – пять, в «шеститарпаг» – шесть и так далее. Иногда вместо вырыжение «гошайарпаг» используются термины «внутренний стих» и «перекрестная рифма». Такую форму поэзии можно найти в творчестве Ашуга Раджаба живших в Дербентском крае в XIX веке и известных как Кор Ашуг, Ашуга Алескера, Гусейна Джавана, Моллы Джума, Шамиля Даидага и других мастеров. А «чохтарпаг» стихи можно найти только в творчестве Шамиля Даидага. Пословицы «чохтарпаг» достаточно как в Азербайджанском, так и в Туранском фольклоре, особенно «двухтарпаг» и «трехтарпаг». Безусловно, это свидетельствует о богатстве мыслительного поля наших древних предков, красоте их духовного и художественного вкуса, глубине поэтического мышления, национального общественного сознания и психологии тюркской нации в целом. По этому очень важно изучить их смысловую природу. В связи с этим не считаем необходимым доказывать актуальность проблемы.

**Ключевые слова:** фольклор, азербайджанские пословицы и поговорки, турецкие пословицы и поговорки, двухтарпаг, трехтарпаг.

**Giriş:** Ədəbiyyatda "qoşayarpaq" şeir nümunələrinə – "qoşayarpaq qoşma", "qoşayarpaq təcnis", "qoşayarpaq gəraylı", "qoşayarpaq divani", "qoşayarpaq müxəmməs" və s. rast gəlinsə də, "çoxyarpaq" şeirlərə Şamil Dəlidəğin yaradıcılığından başqa heç bir şair və ya aşığın yaradıcılığında rast gəlinmir. "Çoxyarpaq atalar sözləri" termini isə ilk dəfə olaraq bu sətirlərin müəllifi (X.M.) tərəfindən işlədir.

Tədqiqatçılar "qoşmanın mürəkkəb şəkillərindən biri olan "qoşayarpaq" haqqında qeyd edirlər ki, belə qoşmalar əvvəldən axıra kimi parallel qoşa qafiyələr üzərində qurulur, axıcılığı və xüsusi musiqililiyi ilə seçilir. Belə qoşmaları hər şeydən əvvəl dilin incəliklərinə, onun lüğət tərkibinin zənginliyinə yaxından bələd olmadan yaratmaq mümkün deyil (2, s. 32). M.Qasimli və M.Allahmanlı qeyd edirlər ki, bəzən "daxili beyt", "çarpaz qafiyə" terminləri də işlədir (5, s. 143). Bu səbəbdən "qoşayarpaq" şeirlərə yalnız ustاد sənətkarların yaradıcılığında rast gəlinir. Molla Cumanın yaradıcılığından bir qoşayarpaq qoşmaya diqqət edək:

Bir zülfü ənbərə, qaşı peykərə,  
Bir gözü xumara canım peşkəşdir.  
Bir yanaq əhmərə, üzü qəmərə,  
Bir dişi gövhərə canım peşkəşdir.

Bir ləbi sükkərə, dili şəkkərə,  
Bir sinə mərmərə, bəxti əxtərə,  
Bir qəddi ər-ərə, təzə nübərə,  
Bir belə dilbərə canım peşkəşdir.

Bir ismi əzbərə, əndamı tərə,  
Bir cavan bəşərə, gözəl düxtərə,  
Bir eşqi əxkərə, çox zülmərə,  
Cumayam, aşkara canım peşkəşdir (5, s. 144-145).

Göründüyü kimi qosayarpaq şeirlərdə misralar, beytlər, bəndlər bir-biri ilə öz aralarında çarpaz qafiyələnir. Başqa sözlə, birinci bəndin ikinci misrasındakı "xumara" sözü birinci bəndin dördüncü misrasındakı "gövhərə" sözü ilə və bu qafiyələr növbəti bəndlərin sonuncu misralarındakı "dilbərə" və "aşkara" sözləri ilə qafiyələnir. Eləcə də birinci bəndin birinci misrasında "ənbərə" ilə "peykərə", üçüncü misradada "əhmərə" ilə "qəmərə", ikinci bənddə "sükkərə" ilə "şəkkərə" və onlar da "mərmərə", "əxtərə", "ər-ərə" və "nübərə" ilə qafiyələnib. Bu şərtlərin üçüncü bənddə də gözənləndiyini görmək çətin deyil. Qosayarpaq şeirlərin əsas xüsusiyyəti əsasən qeyd etdiklərimizdir. Belə şeir formasına XIX əsrə Dərbənd tərəflərdə yaşamış və Kor aşiq adı ilə tanınmış Aşıq Rəcəbin, Aşıq Ələsgərin, Hüseyn Cavanın, Molla Cümanın, Şamil Dəlidəğin və digər ustad sənətkarların yaradıcılığında rast gəlirik. "Çoxyarpaq" şeirlərə isə qeyd etdiyimiz kimi yalnız Şamil Dəlidəğin yaradıcılığında rast gəlirik. Məsələn, dördyarpaq qosmanın iki bəndinə diqqət edək:

**Gəl**, sözü **ləl gözəl**, məndən üzmə **əl**,  
**Olma xar**, ver **qərar**, ol **həmkar**, **simsar**.  
**Dəcəl**, **şətəl əməl**, yadarad **xələl**,  
**Ol vəfadər**, **naçar qəlb zar-zar ağlar**.

**Xülya**, **röya**, **riya** yaratmaz ziya,  
**Var maya**, ol **qaya**, **soya** ol **həya**.  
**Yet haraya**, **haya**, dön **çaya**, **taya**,  
**Yar**, bu **rəftar**, **ilqar**, eldə olar **car** (7, s. 150).

Bu şeirdə də birinci bəndin birinci misrasında "gəl", "ləl", "gözəl" və "əl" sözləri öz aralarında çarpaz qafiyələnir və belə qafiyələrin sayı dördə bərabərdir. İkinci misradada "xar", "qərar", "həmkar" və "simsar" sözləri qafiyələnir və bu şərtə bütün misra və bəndlərdə əməl olunur. "Üçyarpaq" şeirlərdə belə qafiyələrin sayı üçə, "beşyarpaq" şeirlərdə beşə, "altiyarpaq" şeirlərdə isə altiya bərabər olur. Əlbəttə, "üçyarpaq" şeirlər yazımaq asan olsa da, beşyarpaq, altiyarpaq şeirlər də yazmaq olar, amma bu iş bir qədər zəhmət tələb edir. Güman edirəm ki, bu sahədə də qələmimi sınamağa ulu Tanrı kömək olacaq.

Bəs görəsən, "çoxyarpaq" başqa folklor nümunələrinə də aiddirmi? Məsələn, atalar sözlərinə və s. Axı "hazır verilmiş şeir" kimi səciyyələndirilən atalar sözlərinin çoxu qısa şeir parçalarıdır. Bu barədə mərhum folklorşunas Paşa Əfəndiyev yazır: "Atalar sözü və məsəllərin əksər hissəsi nəzm şəklindədir. Bunlar müxtəlif hecalı gözəl, təsirli, bədii cəhətdən kamil parçalardır. Başqa sözlə şeir nümunələridir (3, s. 142). Onu da qeyd edək ki, ritmik quruluşu çox zaman şeir formasında olan atalar sözlərində ikiqat mürəkkəb təqtinin hər iki növünə: yamb (vurğusu ikinci hecada olan ikihecalı şeir vəzni) – Abır **harda**, çörək **orda**; Oğul **beldən**, kömək **eldən** və xorey (vurğusu birinci hecada olan ikihecalı şeir təqtisi) – rast gəlinir. Əlbəttə, üçqat mürəkkəb təqtiyə də rast gəlinir: daktıl, anfibraxi,

anapest. Amma ən çox üçqat mürəkkəb təqtinin ikiqat mürəkkəb təqtı ilə kombinasiyasına, yəni, yamb ilə anapestin birləşməsinə rast gəlindiyinin şahidi oluruq.

Araşdırımlarımız göstərir ki, kəlamlar gülşəninə bənzəyən Azərbaycan və Türk atalar sözlərində xalqımızın zəngin mənəvi dünyasının böyüklüyündən və təfəkküründən xəbər verən "çoxayarpaq"lar kifayət qədərdir. Təbii ki, bu da qədim ulularımızın təfəkkür oblastının zənginliyindən, onların nə qədər ruhlu, bədii zövqlərinin gözəlliyindən, ümumən türk millətinin poetik düşüncəsinin, milli ictimai şüur və psixologiyasının dərinliyindən bizə xəbər verir. Burada "kəlamlar" sözünü də təsadüfü yerə işlətmədik. Bu barədə M.Dal yazır ki, "Atalar sözü haqqında bu anlayışla biz razlaşmalıyıq ki, o, düzülüb-qoşulur, qəlbən qeyri-iradi olaraq qopan səda və ya haray kimi şəraitin zəruriətindən doğur; bu bir yerə, bir nidaaya cəmlənmiş bütöv kəlamlardır" (9, s. 13). Ekspressivliyinə və emosionallıq keyfiyyətlərinə görə özünəməxsus xüsusiyyətləri olan və adı leksik vahidən daha çox obrazlılıq, yüksək ifadəlilik vasitəsi kimi dəyərləndirilən bu nümunələrin semantik təbiətinin tədqiq edilməsi isə çox vacibdir. Zənnimizcə, bu ulularımızın ruhuna dərin hörmət və ehtiram əlaməti olmaqla bərabər, həm də folklorun tariхini öyrənmək, eləcə də dilimizin gözəlliyinin və dilimizdə yaranan mənəvi xəzinənin qorunması baxımından maraqlı olduğu kimi, həm də vacibdir. Bu baxımdan, problemin aktuallığını sübut etməyə zənnimizcə ehtiyac yoxdur. Bu yazıda ilk dəfə olaraq heç bir mənbədə rast gəlinməyən "çoxayarpaq" Azərbaycan və Türk atalar sözlərinin poetik strukturunun bədii keyfiyyət-lərindən bəhs edilir.

Hazır verilmiş əsərə bənzədilən atalar sözləri və məsəllərin struktur poetikasından söhbət açarkən prof. R.Qafarlı qeyd edir ki, ingilis filoloqu C.B.Milner atalar sözlərinin struktur təhlil təbiətini açmağa cəhd göstərərkən diqqətini mənanın deyil, formanın üzərinə yönəldir ki, bu da atalar sözləri və məsəllərin Milnerin təklifi etdiyi struktur əsasında modelləşdirilməsinin mümkünluğu qənaətinə gəlir (4, s. 204-205). Onu da qeyd edək ki, Milner atalar sözlərinin struktur baxımından on altı qrupda qruplaşdırığı göstərir və onları da dörd əsas hissədə cəmləşdirir. Ümumiyyətlə, zəngin semantik-üslubi xüsusiyyətlərə malik olan Azərbaycan və Türk atalar sözü və məsəllərin poetikada öz həyatı var. Müəyyən kompozisiya xüsusiyyətlərinə və bədii-poetik struktura malik olan bu janrı potensial imkanları və daxili semantikası çox genişdir, onlarda adı danişq, məişət-ünsiyyət funksiyasından fərqli olaraq çox sırlı mətləblər, o cümlədən, atalar sözü və məsəllərin poetik strukturunun elementləri hesab edilən ahəngdarlıq, melodiya, daxili qafiyə, estetik zövq və s. gizlənir. Görkəmli folklorşunas Ramazan Qafarlı qeyd edir ki, "struktur poetikasında daha çox daxili qanunauyuğunluqları axtarmağa cəhd edirlər, lakin, çox hallarda labirintə düşüb oradan çıxa bilmirlər. Görəsən, biz necə, bu bataqlıqdan üzü ağ çıxa biləcəyikmi?

Məlumdur ki, struktur baxımından atalar sözlərini "əski və yeni, ümumi və xüsusi" (9, s. 14) və s. bu kimi qruplara ayıırlar. Atalar sözlərinin mövcud təsnifatındaki bu qruplara aşağıda qeyd edilən qrupları da əlavə etmək biz tərəfdən tək-

lif edilir. Bu qrup "çoxyarpaq" atalar sözlərini əhatə edən qrupdur. Beləliklə, "çoxyarpaq" atalar sözlərini aşağıdakı kimi təsnif etmək olar:

1. İkiyarpaq və ya qoşayarpaq atalar sözləri;
2. Üçyarpaq atalar sözləri;
3. Dördyarpaq atalar sözləri;
4. Beşyarpaq atalar sözləri və s.

Azərbaycan folklorunda ikiyarpaq və ya qoşayarpaq atalar sözləri yetərinçədir. Çarpaz qafiyələr qara hərflərlə göstərilmişdir. Bəzi nümunələrə diqqət edək (1):

Ac əlinə düşəni **yeyər**, tox ağızına gələni **deyər**;  
 Abır istəsən çox **demə**, sağlıq istəsən çox **yemə**;  
 Adam adamdır, olmasa da **pulu**, heyvan heyvandır, atlas olsa da **çulu**  
 Adam altdan **söz**, qazan altdan **köz**;  
 Adam var, **gözdən** qızar, adam var, **sözdən** qızar;  
 Adam var ki, adamların **naxşıdır**, adam var ki, heyvan ondan **yaxşıdır**;  
 Adamı adam eyləyən **paradı**, parasız adamın yüzü **qaradı**;  
 Adamın yerə **baxanından**, suyun lal **axanından**;  
 Ağıl sözün **gövhəri**, söz ağılın **cövhəri**;  
 Ağırılıq qızıl **qala**, yüngüllük başa **bəla**  
 Ağlama ölü içün, ağla **dəlü** içün;  
 Ağrılarda **göz** ağrısı, hər kişinin **öz** ağrısı;  
 Axtaran **tapar**, yoğuran **yapar**;  
 Acliğında eldən **yeyər**, toxluğunda eldən **deyər**;  
 Alçaq yerdə yatma, **sel** aparar, hündür yerdə yatma, **yel** aparar;  
 Aləmin malı **mülkü**, Qəmbərin yırtıq **kürkü**;  
 Allah verəndə **verər**, əbləh qayğıdan **ölər**;  
 Allah **yetirər**, bəndə **itirər**;  
 Allahdan **buyrux**, ağızma **quyrux**;  
 Alma arvad **malını**, gündə pozar **halını**;  
 Baba **vardan** ver, olmasa **hardan** ver;  
 Baba, baba **dedilər**, var-yoxunu **yedilər**;  
 Babadan **hikmət** – nəvədən **xidmət**;  
 Bablı **babı** ilə, atlasi **qabı** ilə;  
 Bablı **babı** ilə, su **qullabı** ilə;  
 Bağa baxarsan **bağ** olar, baxmazsan **dağ** olar;  
 Bağda ərik **badam** oldu, gədələr **adam** oldu;  
 Bağında gül var ikən – **gül** üzünə, bağında gül qurtardı – **kül** üzünə;  
 Baxdın yarın **yar** deyil, tərgin qlımaq **ar** deyil;  
 Bal **barmaxda**, yağı **dırnaxda**;  
 Balalı ev **bazardı**, balasız ev **məzardı**;  
 Balçının var **bal tası**, odunçunun **baltası**;  
 Balığın **dərisi**, toyuğun **gerisi**;

Baqqal, qəssab – hər ikisi bir hesab;  
 Baş yoldaşı yoxdur, aş yoldaşı çoxdur;  
 Başı baş edən – ayaq, ayağı ayaq edən – dayaq;  
 Başı hində, ağılı gendə;  
 Başını eyləmə daz, hər daz bir taledə olmaz;  
 Batman qara daşdan, yaxşılıq iki başdan;  
 Bazar quruldu, hesab duruldu.  
 Türk folklorunda da "qoşayarpaq" atalar sözləri yetərincədir (8):  
 Ağlama ölü için, ağla deli için;  
 Akıllı neyler balı, akılsız neyler malı;  
 Akın adı, karanın tadı;  
 Alçak yerde yatma sel alır, yüksek yerde yatma yel alır;  
 Allah bana, ben de sana;  
 Analı kuzu, kinalı kuzu;  
 Anasına bak kızını al, kenarına bak bezini al;  
 Anlayana sıvri sinek sazdır, anlamayana davul zurna azdır;  
 Attan indi, eşege bindi;  
 Ay doğar dediginden, insan utansın dediginden;  
 Ayağını sıcak, başını serin, az ye, düşünme derin;  
 Ayrımı yok içmeye, gümüş köprü ister geçmeye;  
 Az söyle, söz söyle;  
 Az veren candan verir, çok veren maldan verir;  
 Babasını kuduz dalmış, oğlunu yılın yalımı;  
 Bacak kadar boyu var, türlü türlü huyu var;  
 Bağdat gibi diyar olmaz, ana gibi yar olmaz;  
 Balık tavada, tavşan ovada;  
 Baskısız tahtayı yel alır, yel almazsa sel alır;  
 Ben çekeyim cefayı, eller sürsün sefayı;  
 Ben ölürem büyük kiyamet, karı ölüse küçük kiyamet!  
 Beyazın adı, esmerin tadı;  
 Çaldık kesmedi, dürtük geçmedi;  
 Çamura bastım, çaliya astım;  
 Çamuru karnında, çiçeği burnunda;  
 Çektirmeyi gördüm imrendim, içine girdim iğrendim;  
 Çeneye kuvvet, keseye bereket;  
 Çingeneden çoban olmaz, yahudiden pehlivan olmaz;  
 Çocuğum yok ağlayacak, çorbam yok taşacak;  
 Çok eli işte gör, az eli aşta gör;  
 Çok hareket - çok bereket;  
 Dalı budağı sende, kökü bende;  
 Darısı başına, fenası yaşına;

Deli neyler **hali**, akıllı neyler **malı**;  
**Delik büyük**, yama **küçük**;  
 Derdin yoksa **söylen**, borcun yoksa **evlen**;  
 Develer gelir **Mardin'den**, bak neler çıkar **ardından**;  
 Dilin cermi **küçük**, cürmü **büyük**;  
 Dipsiz **tencere**, camsız **pencere**;  
 Doluya koydum **almadı**, boşa koydum **dolmadı**.  
 İndi isə Azərbaycan "üçyarpaq atalar sözlərinə" aid nümunələrə diqqət edək.  
 Çarpaz qafiyələr qara hərfərlər göstərilmişdir:  
**Aftan** olsun, **oftan** olsun, təki oğlana **qaftan** olsun;  
**Ağ ərik**, sarı ərik, **dərərik**, **görərik**;  
 Arvat var, göydə uçan **durnadı**, arvat var, yerdə bitən **balbadı**, arvat var,  
 ala eşəkdən **yorğadı**;  
**Ağa-ağa** girdi **bağa**, bir quş tutdu, o da **qurbağa**;  
 Aparanda **el** aparar, **yel** aparar, **sel** aparar;  
 Arvad aldin bir **bəla**, ondan oldu bir **bala**, bəladı **bəla**;  
 Atdim göyə **findığı**, nəyimə lazım nə **qaldığı**, nə **sındığı**;  
 Bağ alma, **bağlanarsan**, dağ alma, **dağlanarsan**, qoyun al, **yağlanarsan**;  
**Baş** kəsənin, **yaş** kəsənin, **daş** kəsənin axırı olmaz;  
 Birə min **demiş**, bir-bir **vermiş**, yenə bazar **pozulmamış**;  
 Böylə qəm, böylə **kədər**, böylə **gələr**, böylə **gedər**;  
 Çoban **itini**, igid **atını**, axmax kişi **arvadını** tərifləyər;  
 Daş **daşa**, dırnaq **daşa**, siz **savaşa**, biz **tamaşa**;  
 Dərdi **çəkər dərdəcər**, eybi çəkər **eybəcər**;  
**Elin** gücü, **yelin** gücü, **selin** gücü güclü olar;  
 Eşəgün **dışını**, kosanın **yasını**, Allahın **işini** yenə Allahdan qeyri kimsə bilməz;  
 Ey **fələk**, batmanı eylədin **çərək**, hamiya verdin qovun, qarşız, mənə verdin  
**yelpənək**;  
 Gələndə **el** götürər, **yel** götürər, **sel** götürər;  
 Eyib kim eylər, **eybəcər**, soğanı kim **yeyər**, **dərdəcər**;  
**Əkəndə** yox, **biçəndə** yox, **yeyəndə** ortaq qardaş;  
 Əlində **ələk**, belində **lələk**, belə gəlinə belə də **gərək**;  
**Gamış** ola, **qamış** ola, **otdanmamış** ola?!  
 Geyinərsən **adın** olar, yeyərsən **dadın** olar, yeməzsən **yadın** olar;  
 Gəlin bir il **aya**, bir il **göyə**, bir il də **öyə** baxar;  
 Gətirəndə: - **el** gətirər, **yel** gətirər, **sel** gətirər, aparanda: - **el** aparar, **yel**  
 aparar, **sel** aparar;  
 Gülmə **gülünc** olana, aşı **linc** olana, gülürsən gülginən qulağı **dinc** olana;  
**Haynan** gələn **huynan** gedər, selnən gələn **suynan** gedər;  
 Hər nə yedin **dadındı**, hər nə verdin **adındı**, hər nə qalsa **yadındı**, oğluna  
 qalsa yad qızı ilə yeyəcək, qızına qalsa yad oğlu ilə;

Xatun kişilər üç nəsnədən çökər: bir oğlan **toğurmaqdan**, bir geyəsi **yumaqdan**, biri un **yoğurmaqdan**;

İş **əldən**, söz **dildən**, oğul **beldən** gəlməsə faydası yox;

Kimi **əkər**, kimi **bıçər**, kimi qazanar, kimi **yeyər**;

Köç **köçər**, it **hürər**, ikisi də mənzilə birgə **yetər**;

Yaxşı arvad pis kişini **ər** eylər, ortababı şir ürəhli **nər** eylər, yaxşı əri dillərdə **əzbər** eylər;

Türk folklorunda rast gəldiyimiz "üçyarpaq atalar sözləri"nə aid nümunələr:

Aç koyma **hırsız** olur, çok söyleme **yüzsüz** olur, çok değme **arsız** olur;

Allah verirse **el** getirir, **sel** getirir, **yel** getirir.

Ağustos'tan sonra ekilen **darıdan**, bal vermeyen **arıdan**, sabah erkeğinden sonra kalkan **karıdan** hayır gelmez!

Armudu **sapiyla**, üzümü **çöpüyle**, pekmezi **küpüyle**;

Allı yelek, pullu **yelek**, **gömlek** yok canfes neye **gerek**?

At alırsan **yazın**, deve alırsan **güzün**, avrat alırsan **gezin** ha **gezin**;

Bir evde iki **kız**, biri **çuvaldız**, biri **biz**;

Buyurmadan tutan **evlat**, gün doğmadan kalkan **avrat**, deh demeden yürüyen **at**;

Besledik büyüttük **danayı**, şimdi tanımaz oldu **anayı**, **babayı**;

Biri **yer**, biri **bakar**, kıyamet ondan **kopar**;

Kaz **kazla**, daz **dazla**, kel tavuk **kelhorozla**;

Varsa **pulun**, herkes **kulun**; yoksa pulun, dardır **yolun**;

Yaman komşu, yaman **avrat**, yaman **at**; birinden göç, birin boş, birin **sat**.

Azərbaycan folklorundan "dördyarpaq atalar sözləri"nə aid nümunələr:

Alma arvadın **dulunu**, dalıyanın gələr **qulunu**, satar soyar **pulunu**, ayrı qoyar **malını**;

Dərdi kim **çəkər - kəməcər**, söyüşü kim **deyər - eybəcər**;

İşin düşdü sarıq **başa**, başın dəyər daşdan **daşa**, yapışginən əyri **xışa**, get o **başa**, gəl bu **başa**.

Türk folklorunda rast gəldiyimiz "dördyarpaq atalar sözləri"nə aid nümunə:

Erken kalkmayan **avrat**, söz dinlemeyen **evlat**, mahmuzla gitmeyen **at**, kapında varsa kaldır **at**.

Azərbaycan folklorundan beşyarpaq atalar sözlərinə nümunə:

Avrat darda **qaydadı**, **haydadı**, **huydadı**, **vaydadı**, **toydadı**.

Çoxyarpaq atalar sözlərində də "əvvəl-axır" və ya "hərf üstə" nümunələr kifayət qədərdir. "A" və "B" hərfi ilə başlayıb "a" və "b" hərfi ilə bitən

Azərbaycan qoşayarpaq atalar sözlərinə bir neçə misal:

Abır harda, çörək orda;

Ağa-ağa girdi bağa, bir quş tutdu, o da qurbağɑ;

Ağa gətirər navala, xanım tökər çuvala;

Ağırlıq qızıl qala, yüngüllük başa bəla;

Ağızı buladın harama – kəşkülü doldur qalama;  
**Allah mənə, mən də sənə;**  
 Allah verməz quluna, qalar vuruna-vuruna;  
 Alplar birlə uruşma, begler birle turuşma;  
 Arvad aldın bir bəla, ondan oldu bir bala, bəladı bəla;  
 Arvadın biri – əla, ikisi – bəla;  
 Arvat qohumu ocax başında, kişi qohumu çaxçax başında;  
 Aşığı toyda, mollanı vayda;  
 Aşna-aşna, çıxdı ocaq başına;  
 At qaçarda, quş uçarda;  
 Baqqal, qəssab – hər ikisi bir hesab.  
 Təkcə "A" hərfi ilə başlayıb "a" hərfi ilə bitən bir neçə Türk qosayarpaq atalar sözləri:

**Aba** vakti **yaba**, yaba vakti **aba**;  
 Acar təzı **çullu** da **belli** olur, çulsuz da;  
 Acemi nəlbant gibi kâh **nalına** vurur, kâh **mihına**;  
**Ada** **bana**, adayım **sana**;  
 Akar suya **inanma**, eloqluna **dayanma**;  
 Aklına geleni **işleme**, her ağacı **taşlama**;  
 Akşama karşı **gitme**, tana karşı **yatma**;  
**Ana**, yürekten **yana**;  
 Anadan olur **daya**, hamurdan olur **maya**;  
 Arayan **Mevlasını** da bulur, **belasını** da;  
 Arka gerektir **arka**, ya utana ya **korka**;  
 Arpa **samanıyla**, kömür **dumanıyla**;  
 Arslan **postunda**, gönül **dostunda**;  
 Ata **binersen** Allah'ı, attan **inersen** atı unutma;  
 Atalar çıkarayım der **tahta**, döner dolanır gelir **bahta**;  
 Ağalık **vermekle**, yiğitlik **vurmakla**;  
 Ağırlık altın **kale**, hafiflik başa **bela**;  
**Az** yaşa, **uz** yaşa, akıbet gelecek **başa**;  
 Azan **Mevla'sını** da bulur, **belasını** da.

Çoxyarpaq atalar sözləri və məsəllərini hecalarının sayına görə aşağıdakı qruplara bölmək olar: 1) dörd hecalı 2) altı hecalı, 3) səkkiz hecalı, 4) on hecalı, 5) on iki hecalı, 6) on dörd hecalı, 7) on altı hecalı, 8) on səkkiz hecalı, 9) iyirmi hecalı, 10) iyirmi iki hecalı, 11) iyirmi dörd hecalı, 12) iyirmi altı hecalı, 13) iyirmi səkkiz hecalı, 14) otuz hecalı, 15) otuz iki hecalı və 16) daha çox hecalı. Qeyd edək ki, Sədник Paşa Pirsultanlı atalar sözləri və məsəlləri poetik strukturuna görə azhecalı, çoxhecalı və qeyri-bərabər hecalı olmaqla üç qrupa bölmüşdür. Bizim təqdim etdiyimiz bölgü isə ilk dəfə olaraq burada öz əksini tapır. Aşağıda bəzi nümunələr verilmişdir:

Dörd ( $2+2=4$ ) hecalı – Ya **düz**, ya **üz**; Yüz **ölç**, bir **bış**; Kor, **kor**, gör, **gör**;  
 Altı ( $3+3=6$ ) hecalı – **Qız** yükü, **duz** yükü; **Duz** çörək, **düz** çörək; Bu  
**meydan**, bu **şeytan**;

Səkkiz ( $4+4=8$ ) hecalı – **Aydan arı**, **sudan duru**; **Dadı** sənin, **adı** mənim;  
**Qız** ağacı, **qoz** ağacı;

On ( $5+5=10$ ) hecalı – Alim **qələmlə**, tacir **sələmlə**; Azacıq **aşım**, ağrımız  
**başım**; Axşam **axura**, gündüz **naxira**;

On iki ( $6+6=12$ ) hecalı – Açıram **sandığı**, tökərəm **pambığı**; Bir ayağı  
**burda**, bir ayağı **gorda**; Arvad var, ev **yixar**, arvad var, ev **yığar**;

On dörd ( $7+7=14$ ) hecalı – Artıq tamah **baş yarar**, artıq tikə **diş qırar**;  
 Aranda **tutdan** oldum, dağda **qurutdan** oldum; Ayda, ildə bir **namaz**, onu da  
 şeytan **qoymaz**;

On altı ( $8+8=16$ ) hecalı – Adam var ki, **gözdən** qızar, adam var ki, **sözdən**  
 qızar; Bağ quşu **bağa** yaraşır, dağ quşu **dağa** yaraşır; Qışın çəni qar gətirər, yazın  
 çəni bar gətirər;

On səkkiz ( $9+9=18$ ) hecalı – Anasına bax, **qızını** al, qıraqına bax, **bezini** al;  
 Qocaya gedən **quymaq** yeyər, cavana gedən **çomaq** yeyər; **Əli** aşından da elədi,  
**Vəli** aşından da elədi;

İyirmi ( $10+10=20$ ) hecalı – Analı qızın **özü** böyüyər, anasız qızın **sözü** bö-  
 yüyər; Çağırılan yerə get, **ərinmə**, çağrılmayan yerdə **görünmə**; Alçaq yerdə yat-  
 ma, **sel** aparar, hündür yerdə yatma, **yel** aparar;

İyirmi iki ( $11+11=22$ ) hecalı – Adam var ki, adamların **naxşıdır**, adam var ki,  
 dindirməsən **yaxşıdır**; İgid odur, atdan düşə, **atlana**, igid odur, hər əzaba **qatvana**;

İyirmi dörd ( $12+12=24$ ) hecalı – Arvad var ki, arpa əppəyin **aş** eylər, arvad  
 var ki, bugda əppəyin **daş** eylər; Qanana milçək viziltisi da **sazdır**, qanmayana  
 zurna-balaban da **azdır**;

İyirmi altı ( $13+13=26$ ) hecalı – Analı uşağın ürəyində **yağ** olar, anasız uşa-  
 ğın ürəyində **dağ** olar; Alanda necəsən, bir alıcı **qus** kimi, verəndə necəsən, dəyir-  
 manda **daş** kimi;

İyirmi səkkiz ( $14+14=28$ ) hecalı – Qoyunlu evlər gördüm-qurulu **yaya** bən-  
 zər, qoyunsuz evlər gördüm-qurumuş **çaya** bənzər; Yaxşılığa yamanlıq – **hər** kişi-  
 nin işidir, yamanlığa yaxşılıq – **nər** kişinin işidir;

Otuz ( $15+15=30$ ) hecalı – Arxaliya arxa olma, deməsinlər **yamaqdır**, arxa-  
 sızıza arxa ol ki, qoy desinlər **dayaqdır**; Qoyun deyər qarnımı doydur, qara basdır  
 məni, keçi deyər qarnımı doydur, qora basdır məni;

Otuz iki ( $16+16=32$ ) hecalı – Gətirəndə **el** gətirər, **yel** gətirər, **sel** gətirər,  
 itirəndə **el** itirər, **yel** itirər, **sel** itirər; Xanıma xanım dedilər – bir nazlandı, bir  
**sallandı**, gədəyə xanım dedilər – bir hoppandi, bir **tullandi**;

Qeyri-bərabər hecalı – Aşın dadı – **duzdur**, dünyanın dadı – **gözdür**  
 ( $6+7=13$  hecalı); Ağlama **ölü** içün, ağla **dəlü** içün ( $6+7=13$  hecalı); Attan **endi**,

**esşəyə mindi** (4+5=9 hecalı); Kimi **əkər**, kimi **bıçər**, kimi qazanar, kimi **yeyər** (8+9=17 hecalı) və s.

Azərbaycan və Türk çoxyarpaq atalar sözü və məsəllərində bədiilik elə yüksəkdir ki, sanki üslubi nəzarətdən kənarda heç nə qalmamışdır. Bu mənada çoxyarpaq atalar sözü və məsəllərin poetikasından danışarkən assonans və alliterasiyanın yaratdığı ahəngdarlığı qeyd etməmək olmaz. Məsələn, "Zər ilə olan, zor ilə olmaz", "Yüz yeyənin olsun, bir deyənin olmasın", "Axır-axır, çıxar paxır" və s. Ümumiyyətlə, samitlərin alliterasiyasına və saitlərin assonansına bəlkə də bütün məsəllərdə, özü də həm mətn daxilində, həm də sözlərin əvvəlində yaxud sonunda rast gəlinir. Bu mənada alliterasiyanın çoxyarpaq paremildə də iki şəkildə özünü göstərməsinin şahidi oluruq: 1) daxili alliterasiya və 2) xarici alliterasiya. Daxili alliterasiya sözarası və ya misralar arası samitlərin təkrarıdır. Məsələn, Axır-axır, çıxar paxır" və s. (heca daxilində "x" samitinin təkrarı). Xarici alliterasiyada isə sətir, bənd və beytlərdə samitlərin təkrarıdır. Məsələn, "İş əldən, söz dildən, oğul beldən gəlməsə faydası yox" və s.

Beləliklə, folklor poetikasının prinsipləri baxımından Azərbaycan və Türk atalar sözlərinin tarixi mənzərəsinin, onun janr səciyyəsinin, bədii-estetik funksiyasının və nəticə etibarı ilə bu gözəlliyi bizlərə yaşıdan millətin bədii söz sərvətinin milli-mənəvi, bədii təfəkkür və tarixi-mədəni düşüncə-sinin möhtəşəmliliyinin nə dərəcədə göydən uca, yerdən dərin olduğunun şahidi oluruq. Buradan belə bir nəticə hasil olur ki, atalar sözlərinin daxili semantikasında tükənməz zəngin üslubi zənginliklər, qələmə almaq mümkün olmayan əsrarəngiz gözəlliklər gizlənir və onlarda dilimizin obraz yaratma imkanlarının nə qədər geniş olması imkanları aşkarlanır ki, bu da bir-birindən gözəl və gözlənilməz bədii-estetik kəşflər, üslubi tapıntılar üçün etibarlı bünövrə, qüdrətli özül rolunu oynayır.

Qeyd edək ki, öz kökləri və tarixi qaynaqları ilə etnomədəni yaddaşımızı çox-çox qədimlərə bağlayan milli-energetik düşüncə sistemimizin ən mühüm şifrəsi və etnokosmik davranış kodu olan bu cür poetik qəliblərə, biçimlərə, çeşidlərə, dilin bu cür mehri-məhəbbətinə heç bir xalqın folklorunda rast gəlinmir (rast gəlinsə belə bu cür hallar təsadüfi hesab edilir). Sözsüz ki, bu da yuxarıda qeyd etdiyimiz kimi, ulularımızın təfəkkür oblastının zənginliyindən, onların zəngin ruhundan, bədii zövqündən, gözəlliyindən, millətimizin poetik düşüncəsindən bizə xəbər verir. Onların semantik təbiətinin tədqiq edilməsi isə çox vacibdir. Çünkü bu nümunələr insanların yaradıcı fəallığının artırılmasında, onların mənəviyyatının və bədii təfəkkürünün zənginləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Bu həm də dilimizin gözəlliyini təmin edən ən önəmli vasitələrdən biri kimi qəbul edilə bilər. Qeyd edək ki, müasir düşüncə sistemində yanaşanda atalar sözlərinin "çoxyarpaq" formulları "dodaqdəyməz atalar sözləri" (7), "əvvəl-axır atalar sözləri", "dildönməz atalar sözləri", "qoşayarpaq atalar sözləri" kimi yeni bir yanaşma modeli olub, ədəbiyyatda ilk dəfə bizim tərəfimizdən işlənir. Bu model sələflərindən fərqli olaraq tamamilə yeni və fərqli bir kimlik dünyamız olmaqla, yaddaşımızın

və düşüncəmizin dərinliklərində gəzdirdiyimiz etnik müdriklik fəlsəfəmiz, milli intellektual və etnopsixoloji varlığımızın stixial-mədəni potensiyası olmaqla, həm də ən effektiv didaktik vasitədir. Sözsüz ki, qeyd edilənlər Azərbaycan etnokulturoloji düşüncəmizin sistemli şəkildə öyrənilməsini, eləcə də gənc nəsillərə təlqin olunmasını tələb edir. Çünkü bütün bunlar bir tərəfdən xalqın ruh yaddaşına, keçmişinə və tarixinə olan dərin hörmət və ehtiramla əlaqədardırısa, digər tərəfdən folklorun tədqiqinin nə qədər böyük əhəmiyyət kəsb etməsindən xəbər verir. Bu da bizlərdən mövcud baza üzərində yeni tədqiqatların aparılmasını, olanların bir bütöv kimi ortaya gətirilməsini, xalqın ictimai təcrübəsinin yaddaşalan formada ümumiləşdirilməsini, onların qorunmasını, saxlanması və bu tarixi dəyərlərin sonrakı nəsillərə çatdırılmasını zaman tələb edir.

### ƏDƏBİYYAT

1. Atalar sözleri. Tərtib edəni Mətanət Yaqubqızı. Bakı: Nurlan, 2013.
2. Elçin, Quliyev V. Özümüz ve sözümüz. Bakı: Azərnəşr, 1993.
3. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. Bakı: Elm və tehsil, 2013.
4. Qafarlı R. Mifologiya. 6 cılddır. I cild. Mifogenez: rekonstruksiya, struktur, poetika, Bakı, "Elm və Təhsil", 2015. 204-205
5. Qasımlı M, Allahmanlı M. Aşıq şeirinin poetik biçimleri və çeşitleri. Bakı: Elm ve təhsil, 2018
6. Memmedov, Kh, Azerbaycan ve türkçe dudak degmez atasözlerinin işlevsel-anlamsal yapısı. BENGİL Dünya Yörük-Türkmen Araştırmaları Dergisi, Yıl: 5, Sayı: 1: 145-162.
7. Şamil Dəlidəğ, Şeirdə yeniliklər. Bakı: Nərgiz, 2003.
8. Yusif Çotuksöken. Türkçe atasözleri ve deyimler. Gümüşsuyu/İstanbul, Toroslu kitaplığı, 2004.
9. Да́ль В. Напутное. Пословицы русского народа. Москва: Художественная литература, 1984.

